



Məzahir ƏHMƏDZADƏ

...Bu silsilənin davam etdirilməsini məndən tələb edirlər. Ərkək, dostcasında, lap elə "sənin borcundur bunları yazmaq" iddiası ilə. Dündür, həmin dost-tanışlar çox deyil, 8-10 nəfər ola olmaya. Məsələ burasında dır ki, həmin dostlarının bəziləri elə mənim kimi ya zi-pozu adamlarıdır. "Özü-nüz niyə yazmırınız?" da soruşa bilərəm. Soruşurredim.

Siz Azəri tanıyırdınız? Siz Azəri unutmadınız ki?

...Yetmişinci illerin əvvəlləri. Filarmoniya bağındaki qala ya bitişik çayxana-kafenin ən gur vaxtlarıdır. "Zülfünүn çayxanası" deyilən bu məşhur məkan qeyri-adi cazibəsi ilə sanki bütün Bakını özüne çəkirdi. Bir neçə il əvvəl metro istifadəyə verildikdən sonra, bu yerlərə geliş-gediş də asanlaşmışdı. Və artıq qarşı meydan və ətraf küçələr ümumiləşmiş bir adla tanınındı: "Baksovet". Yəni Bakı metrosunun "Baksovet" stansiyası. Filarmoniyaya, içəridəki bağa, Zülfünүn çayxanasına, "Azneftə", Sahil bağına, içəri şəhərə, hətta alabaş "39"ların dalbadal şütüdüyü Yasamal tərəflərə də yollar buradan başlayırdı. Bu yolların hansındasa, bəlkə də elə metronun eskalatorunda, ya bəlkə qatarında, yəni bütün hallarda "Baksovet"lə bağlı bir məkanda cavan bir adamla tanış olmağım mənə nə qazandırmışdı? İndi bu 45 ilin uzaqlığından dönbə geriye baxanda görürəm ki, çox şey. Daha doğrusu 20-21 yaşlı bir universitet tələbəsi üçün nələrin lazımlı olduğunu tale özü bu insanın da timsalında mənə bəxş etmişdi.

O dövrün məşhur nəşri, "Qobustan" adlı incəsənət toplusu özünün qeyri-adi yazı əslubu, "izmlərdən" azad baxışları, intellektual səviyyəsi ilə nəinki yüksək zövqlü oxucuları, hətta orta statistik oxucunu da müəyyən məqamlar üçün özüne cəlb edirdi. Gənc yazıçı Anarın bu şədevri tapılmırdı, kimin əlinə düşürdüsə sanki lotoreyada nəsə qiymətli bir uduş sahibi hissini keçirirdi. Bu topluda o vaxtlar baş redaktor Anarla birlikdə Vüdatlı Paşayev, Tofiq Məhərrəmoglu (Tofiq Abdin), Azər Əhmədov (Azər Abdül-

AZƏRİ DEYİRƏM, AZƏR ABDULLANI!

Iaoğlu- Azər Abdulla), Yusif Əliyev, Vaqif Nəsib kimi tanınmış jurnalistler çalışırıdı. Toplu ilə əməkdaşlıq edən daimi müəlliflərin də yazı əslubu, ruhu "Qobustan"ın bəzəyi, gözəlli idi. Burada Elçini, Cəfər Qiyasını, İngilab Kərimovu... yaddan çıxarmaq olarmı? Məsələn, mən Elçinin "Sənətdə şərtlik" məqaləsini oxuyub heyretə gəlmışdım. Sevdiyin bir yazıcıının səni həm də qapalı bir ölkədən necə ustalıq və istedadla uzaqlara apara bilməsi o vaxtlar üçün bütün mənalarda çətin məsələ idi.

...Tanışlığımız üzdən, tez-tez rastlaşmaqdən başlamışdı. Bu, "Baksovet", Zülfünүn çayxanası məişətinin, davranışının gündəlik, sadə komponentlərindən sayılırdı. Ancaq mən biləndə ki, bu Azər məhz hər dəfə oxuduğum "Qobustan"ın tanınan və ayrıca olaraq daha çox bəyəndiyim iki yazarından biri Azər Əhmədovdur, doğrusu xeyli təəccübəndim. Digər kumırim Tofiq Abdinlə hələ tanış deyildim. Yəni şəxsən tanış olmamışdım, bu hələ bir-iki il sonra baş tutacaqdı.

Azərlə görüşlərimiz intensivləşərkən onun "Baksovet"ə tez-tez gelişinin də səbəblərini öyrənirdim. Onun yazı qəhrəmanları da "bu ölkənin" vətəndaşları idı. Onların bir çoxundan artıq yazmışdı, bəziləri isə hələ "öyrənilirdi". Rasim Babayev, Səttar Bəhlulzadə, Nazim Hikmət... Yox, yox, səhv oxumağınız, dahi şair haqqında təkcə kitablar yetərli deyildi, Azər qələmi, Azər sevgisi üçün. Buralara gələnlərin çoxunun qəlbində bir Nazim Hikmət sevdası yaşayırdı - ən kiçik detalin özü belə Azər üçün qiymətli tapıntı idi.

Elə bu səbəbdən də onun Nazim Hikmet haqqında yazdıqları (sonralar Nazim Hikmətin yaradıcılığından müdafiə edərək filologiya elmləri namızədi - alimlik dərəcəsi alması həmin o istedadın, axarışların və sonsuz sevgilərin bəhrəsi idi) maraqla oxunurdu, sevilirdi, müəllifinə əsl

jurnalist, publisist şöhrəti qazandırırdı. Eləcə Səttar Bəhlulzadə, türk rəssamı İbrahim Balaban, böyük bəstəkarımız Fikrət Əmirov haqqında yazdığı ecəzkar məqalələri ilə, digər publisistik əsərləri ilə. Artıq Azər Abdulla kimi tanınan məşhur jurnalist Fikrət Əmirov haqqında məqalələrinin birində "Şur" simfonik muğamına indinin özündə belə heyret ediləsi bir əslub bəxş etmişdi. Tofiqin, Azərin belə yazıları "Qobustan"ın bəzəyi idi.



...Azər həm də "Baksovet"ində yaraşığı idı. Qiyrılmış saçları ciyinə tökülen, həmişə səliqəli və azad (!) geyimi ilə fərqlənən Azər bütün mənalarda bir şəxsiyyət, ziyanı simvolu idi. Yaşından çox çox gənc görünməsinə baxmayaraq onun məndən 11, Vaqifdən (əziz dostumuz Vaqif Cəbrayılzadə) 8 yaş böyük olması heç nəyi dəyişmirdi. O böyük qardaşlıq misiyasını da ağayana bir tərzdə çox ləyaqətlə yerinə yetirirdi. Bu gün hamımız altmışı, yetmiş keçmiş insanlarıq. İndi qala divarlarından başqa heç nəyi əvvəlkitek qalmayan o "Baksovet"li illərə bizim nəsil çox borcludur, çox minnədardır. Əksəriyyətimizin dostluğu hələ də davam etməkdədir və güman ki, sonadək elə belə də olacaqdır.

Yada salıb xatırladığım məkana borcluluq və minnədarlıq məsələsinə yüzlərlə misal çəkib fikrimə haqq qazandırı bilərəm. Bütün bunları mənim "o illərin çöreyi" kimi dadi, ətri, varlığı unudulmaz əziz dostlarm da təsdiqleyərlər.

Azər Abdulla işə - "Qobustan"a gedəndə də yolunu mütləq "Baksovet"dən salardı. Ya metro ilə gedib indiki "Sahil" stansiyasından 150 metr geriye qayıdardı, ya da piyada "Tərqovlı"dan keçərdi. O vaxtlar Azər Abdulla, Tofiq Abdin, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə və başqa yazıçılar, jurnalıstlar, dövrün məşhur aktyorları, sənet adamları qədər tanınır və sevilirdilər. Neçə-neçə dostum, tələbə yoldaşım məndən onları həmin tanınmış gənclərlə şəxsən tanış etməyimi isteyirdilər. Universitet dostlarımdan biri generaldır. O vaxt onu Azərlə məhz "Baksovet"də tanış etmişdim. Objektiv səbəblər üzündən onlar onillərdir ki, daha görüşə bilmirlər. "Görüşmürələr" də yazmaq olar. Ancaq general dostum ayda-ildə bir mənimle rastlaşanda mütləq Azəri soruşur, Vaqifi də soruşur... O, "Balsovət" ölkəmizin oturuşmuş vətəndaşı olmadığı üçün bundan artığını da ummuruq. Bizim kimi adamlara xoş xatırələr də bəs edər.

Ancaq tanımayanlar, həm də unudanlar üçün deyəcəklərim var. Jurnalıst, publisist, şair, yazıçı, alim... Azər müəllim. İndi də əvvellerdeki kimi olduğundan 10-12 yaş "cavan" görünən bir zamanlıların məşhuru Azər Abdulla! Gözəl aile başçısı, dəyərli dost, vətən və türkçülük aşığı Azər bəy! Oturuşunda-duruşunda, hər addımında, sözündə bütövlük, davranışında elitar əxlaq nümunəsi, əslzədəlik onun portret cizgiləridir. Bu xüsusiyyətlərə malik insanların arasında axtarın onu. Azəri deyirəm, Azər Abdullani.

(davamı olacaq)

P.S. Hər səhər Alpaya (oğluna), Vaqifə (əziz dostumuz Vaqif Bayatlı Odərə) və mənə görə Allaha üz tutub dualar edən bu əvəzsiz dostun, böyük qardaşın, böyük ziyanının özündən icazə alıb bəzi məqamlara şifrelərsiz yanaşmaq istəyirəm. Təvazökarlığının azacıq da olsa imkan verəcəyi ümidiñdəyəm. Yoxsa mən Azər haqqında nə yazdım ki! İndi -indi başlamışdım.

P.P.S. Məni doğulub boy-a-başa çatlığı yerlərə - Zəngəzura da aparacaq nə vaxtsa. Söz verib.